

SÖZ GÖNCLƏRDƏ...
(ayla)

“Soyuq Günəş”: yeni bir sənət hadisəsi, yaxud pandemiya zamanı təsəlli...



“Soyuq günəş” - 2021-ci ilin ən yüksək qiymətləndirilməsi olan filmidir. Təqdimatçıdan once, filmin hərəkəti, gecəni cəox az qalmış karantin, əlavə dövrlər, xeyli sabır, edib gözəclar, da, əyndi-nəşrin sonu, gəlmiş imadı, üçün filmin yaradılışında yerləşdirildilər. Və heç bir ekran işinin əməkşəxçi həm de bu qədər tövəmənlik, gəzəndəz, əzələdilməsi cəox böyük mərəqəyi qazanmışdır. Ona müddədə milyonlarla baxış sahibi, müminlərlə müsbət rəy toplayan ekran işi trendə düşdü, soundtreke dillər əzberi oldu, baş rolların bacarıları gənc nəşrin sevimlisinə çevrildilər. “Soyuq günəş”-də Yarmet və Yarqumatin sevgi hekayəsi dənən bəhs olur. Film ssenari müallifi Sədərəv Kərimovun saxlı vəsati hesabına çəkilib. Bu ekran məsələləri ləzgi xalqının ilk tammetrili bədii filmi hesab eddir. Filmdə ləzgilerin qadın adət etimləri və həyat tərzləri əksini tapır. Quruluşun rejsor Elşən Zeynalı, quruluşçu operator Elçin Rüstəmovdur. Baş rolları İrana Karimova - mat, Füzungiz Babayeva - Yarqumatin qoca Mərsəmən Kazimov - Yarmet, Füzuli Hüseyn - Yarmetin qocası, Qəmər Məmmədova - qızı, Ədalət Abdusalam - Məhəmməd, Dilər - Firdousayeva - Aysiyat və digər sevilen sənətinə qoymuşdur.

“Soyuq günəş” film bu ilin aprel ayında çəkilmişdir. Üzvəndən sevgilərə həqim olmağı, əyləncəli muzakirələr vənginər. “Qalıq” dərəcədə vəli. “Söz gənclərdə” kəyləsi gələndə, gənclərin film haqqında fikirlərinə dair əməkşəxçiliyi təqdim edir. Əslində, məlumat və əməkşəxçilik, əmlak və qəmər, əməkşəxçiliyi təqdim etməyi istəyir.



Paşazadə Xumar

Kino sənətinin son dövrlərde dərğünluq yaşadığını nəzərə alsaq, “Soyuq günəş” filminin əsərəyə gəlməsi bədgümanlığını bir qədər yumşaltdı və gənclərdə müasir Azərbaycan filmlərinə qarşı olan soyuq münasibətin aradan qaldırılması yolunda ciddi hadise oldu. İstər filmə yazılan şəhərlərdə, istər də, həmsöhbət olduğum yaşıdlılarından ekran əsəri baredə çoxlu tərif əsidiirdim. Nə qədər qəribə səslenə də, bu ağızdolusu müsbət reyler filmə baxmaq arzusu yaratmadı. Niyə?! Cünki indiki zamanda reklam edilən və sosial şəbəkələr trendinə düşən bir çox yeniliklər qüsurlu və hətta bayğı olur... Amma “Qobustan”ın yeni layihəsinə qatılmaq üçün filmə baxanda fikirlərim deyişdi.

Filmin mövzusu nakam və dillərə düşən eşq hekayəsindən götürülüb. O eşq ki, xoşbəxtlik götürmir. Diogen

necə deyir, sevgini cəsarətlə üçqat oğru adlandırmaq olar - o yatmir, cəsurdur və insanın hər şeyini əlindən alır. Məhz bu sütjdə de bunu müşahidə edirik; sevgi bir an belə dinib-dayanırmı, korşalmır, qarşısına çıxan çətinlikleri maksimum seviyyədə dəf etməye fokuslanır və sonda əldə “kasıbılıq”, kimse sizlik qalır...

Burada nəzəre çarpan ilk vacib və daha sonra hadisələrin gedisiñə əhəmiyyətli şəkildə təsir edəcək bir adətə diqqət yetirmək istərdim. Kənddəki toy səhnəsinde gənc Osman Yarqunata bir addım daha yaxınlaşmaq məqsədi ilə onun qarşısında oynayır və qızı rəqsə davet edir. Yarqunat nə qədər tereddüd etsə də, adəti poza bilməz və rəqsə qoşulmalıdır. Qızı dələcisinə sevən Yarmədin bu rəqsdən kefi pozulsa belə, heç bir şey edə bilməz. Çünkü adət-ənəne bunu tələb edir. Həmçinin, Yarqunatın toyundan bütün o kədərin içinde ləzgilərin toy adətləri də aydın göstərilir; gəlinin bəy evinə aq at tüstündə qırımızı örtükle getirilməsi, qayınanın xeyir-dası, cavan qızların gəlinin başına yiğilması və s. də diqqətəlayiq məqamlardır. Obrazlara verilən adlar da həmin ab-havani ifadə edir: Yarməd, Yarqunat, Sadir, Qatfar, Eminat adları da bu cür antroponimlər kimi səciyyələnir. İstər-istəməz bu adları daşıyan qəhramanların ləzgi olduğunu dərk edirsən və hadisələrin ölkəmizin şimalında baş verdiyini anlaysısan. Kaş ki, aktyorların danışığında da məzmundakı təbiiliyin qüvvətlənməsi baxımından şimal aksenti hiss olunardı. Əlbəttə, filmin ləzgi dilində də dublyajı var, lakin elə azərbaycanca olan versiyada da şimal ləhcəsi, en aži daha yaşılı nəslin bu cür danışığı müəlliflərin niyyətinə xidmet edərdi.

Aktyor oyununa geldikdə isə baş rolları ifa edən hər iki gənc işlərinin öhdəsindən gözəl geliblər. Mirsənan Kazimovu daha önce tamaşa və seriallardan tanıydıraq, İranə Kərimova ise məhz Yarqunat obrazı ilə tanındı, sevildi. Həmçinin, her iki qəhramanın yaşı vaxtını canlandıran Füzuli Hüseyinov və Firəngiz Babayeva xarakterlərini dəqiq yaradıblar. Digər aparıcı rolları ifa edən aktyorların da haqqında bunu demək mümkündü. Lakin təessüf ki, bəzi epizodlarda bu peşəkarlıq axıracan aparılmır. Bu mənada ilk diqqətimi çəkən məqam

məhz Yarmədin mühəribəyə yollanması sehnəsindəki köməkçi aktyorların soyuq, quru, cansız oyunu oldu. İnsanların üzündən mühəribə əhvali duyulmurdu, sanki gənclər döyüşə yox, tarlaya pambıq yiğimina gedirlər. Ona görə mövcud vəziyyətdə ötürülmək istənilən əhvali-ruhiyyə havadan asılı qalmışdı. Və biz bu “dejavü”nu daha sonra mühəribədən gələn “qara kağız”ların ailelərə çatdırıldığı səhnədə də yaşayıraq - övladının ölüm xəberini alan valideynlərin, bacıların ruhsuz “məhv olmaları” çox qəribə gəlir adama.

Bütün bu kiçik çatışmazlıqları nəzərə alsaq belə, yənə də film uğurludur. Çünkü mövzusu ilahidir, çünkü sevgi heç bir zaman bigən qoymur insani. İlahi sevgi anlayışı belkə də pafoslu görünür. Amma elə “Soyuq günəş” və onuna səslenən gündəm göstərir ki, Füzuli kədəri aktuallığını itirmir. İkinci Dünya mühəribəsi ərefəsində, bu qədər mühafizəkar mühitde baş vermiş sevgi həkayəsinin hazırlı dövrə də şahidi ola bilərik - sevdiyini başqasıyla rahatca təsəvvür edən, beyninde qurduğu ssenarilərə inanıb özünə başqa həyat “cığırını” açan Yarməd, sevgisinə sadıq qalan dağ kimi ucaqlıblı modern Leyli - Yarqunat və qarafikan rolunu oynayan, maddi cəhətdən üstün olan, lakin o ilahi duyguları yaşamaq üçün deyil, sifr prinsip xatirinə (başqları ona yüksək məhəbbət bəslədiyi halda, bir nəfer onu rədd edir və bu da təbii olaraq, prinsip “mühəribə”sinə getirib çıxarı) “sevən” müasir İbn Salam - Osman prototipi.

Qovuşa bilməyib intihara əl atan yeniyetmələri, gencləri sosial şəbəkə gündəmlərində görəndə Yarmət və Yarqunatın valideynlərinin de ardıcıllarının bol olduğuna inanıram.

Yarqunat xəstəlik tapandan sonra ailəsinin peşmanlığı sözün həqiqi mənasında qıcıq doğurur. Gənclərin qovuşmasına en çox mane olan ata, ana və qardaşın münasibətindəki dəyişiklik, hətta bir qədər sonra köklü peşmanlıq kədərləndirir. Yaxud ele başqa ziddiyyətli məqam; Osmanın ailəsi Yarqunatla Yarmətin bir-birlərini sevdiklərini bildikləri və buna baxmayıb elçi getdikləri halda, toyun səhəri günü bu sevgini qızın “başına çırırlar”. Bütün bunları köhnəliyin, geriliyin tə-

qidi kimi qəbul edə bilərik... Axı yüz-yüz illerdir ki, məraficilərimiz bunu deməyə çalışırlar. Sadece heç bir şəyin deyişməməsi - ərəb qızı Leylinin, ingilis Cülyettanın, türk xanımı Təhminənin və ləzgi qızı Yarqunatin bir-birindən əsrlərlə ölçülən vaxt mesafelerində eyni təleyi yaşaması üzücidür...

Bəli, nəticədə yanın da, yaman da, yarımla qalan da Yarqunat oldu.



Aytac Zeynalova

“Soyuq günəş” Azərbaycan kino tarixində ilk ləzbiidə filmi kimi çox böyük maraq doğurdu. İlk kadrlardan mövzunun ancaq məhəbbət olduğunu düşünəndə, filme diqqətlə baxanda anladım ki, belə deyil. Film həm ləzgi xalqının məişətindən, adət-ənənelərindən söz açır, həm de bəşəri probleme - mühəribə mövzusuna toxunur. Mühəribə hər zaman günahkardı. Belkə Yarmət mühəribəyə getməsə, mübarizə aparıb qovuşa bilərdiler sevən ürekler... Amma!

Təbii ki, filmi milyonların sevimlisinə çevirən ilk növbədə yaradıcı heyət və dəha çox da aktyorlardır...

Mirsənan Kazimovu Yarmət, İranə Kərimovanı Yarqunata və müsahibələrində dedikləri kimi - hər yerde bu adlarla çağırılıb tamaşaçı sevgisinin obyektinə çevirən ortaya qoyulmuş uğurlu işdir.

Lakin təessüf hissi ilə qeyd etməliyik ki, aktyorların gənclik və yaşılıq məqamlarına diqqət yetirək, uyğun olmayan bəzi məqamları görə bilərik. Ən çox da Yarmədin yaşı vaxtını canlandıran Füzuli Hüseyinov isə xarici görkəm, istərsə də davranış cəhətdən gənc Yarmətin davamı kimi görmür. Ekran esərinin sonlarında Yarmət ele filmin adına uyğun olaraq soyuq davranır. Belə ki, əvvellərde bu sevgidə aşib-dاشan Yarmət esərin sonunda, demək olar ki, yox kimidir. Bunu Yarqunatın sözlərində də görə bilərik: “Mən elə zənn edirdim ki, sən qayıdan qəlbime məlhəm olacaqsan, demə, uzaqda olanda mənə dəha yaxındım”.

Ümumiyyətə, filmin Yarmətin Yarqunatla uzun illər sonra görüşməsinədək olan hissəsi dəha böyük məraqla baxılır. Sona doğru hadisələrin dinamikası azalır. Məsələn, 40 il Yarməti görmeyen Yarqunat onu ilk baxışda tanımış ne dərəcədə inandırıcıdır görən?! Hadisələrin eslini öyrənen Yarmədin böyük fedakarlıqla bütün ömrünü bada veren Yarqunatı yene tek qoyub getməsi ise adamda üsyan ovqatı yaradır. Belkə də, ömrünün qalan hissəsini öz ata yurdunda Yarqunatla birlikdə qalsa idi, dəha ədaləti olardı her şey. Amma bu, sadəcə tamaşaçı arzusudur. Filmin mövzusu real həyat hadisələrindən götürüldüyü üçün bu iradımızın yersiz olduğunu başa düşürük.

Filmde en sevdiyim məqam - Sadirin Yarməti tapşına səbəbin Yarqunat mahnısı olmasındı.

Sosial şəbəkələrdə XX əsrin 40-ci illərinin məhəbbətini XXI əsr gənclərinin sevgisi ilə qarşı-qarşıya qoyan izleyicilər Yarqunatın sadıqlılığını təqdir edir və Yarməti vəfasızlığına görə yixib-sürüyürler. Coxlarını düşündürən belə bir sual var: bu dövrə belə sevgi varmı, görəsən?

Çoxu “yoxdur” - deyir. Mən amma inanmaq istəyirəm ki, var belə sevgilər... Təki Yarqunatın taleyi təkrarlanması!



Arzu Quliyeva

Mirzə Ələkbər Sabir deyir: "Ata gördüm, qızını oxutmaq üçün gecəni bir baş soğan və boyat çörəklə keçirir, özü yemir-içmir, qızını oxudur. Ata da gördüm qızını öz varlı dostunun gəda oğluna hədiyyə kimi bağışlayır, daim şan-söhret içinde yaşamaq üçün. Və əgər qızı bir gün üstünə qayndarsa, "namusumu ləkələmə, qayıt xarabana" deyir. Namusunu nə vaxt itirdiyindən xəbəri də yox".

"Soyuq günəş"ə baxanda istər-istəməz dahi Sabirin bu fikirləri yadına düşdü. "Kasıb oğlana qızı verməkdənse, imkanlı biriyle qohum olub güzəranını yaxşılaşdırmaq" kimi standart düşüncənin xoşbəxtlik getirmədiyiini anlamadığımız üçün neçə yüz il keçməlidən görünəcək. Ele "Soyuq günəş" filmi bu fikrin neca yanılış olmasına Yarqunatın valideynlərinin peşmanlığı ilə göstərir.


Filmin əsas təməlini Yarqunat və Yarmətin sevgi həkayəsi təşkil edir. Yarqunatın Yarmətinə olan sevgisi, sədəqəti Azərbaycan qadınının sadıqlılığının ifadəsidir: "Mənə sənle bağlı xatırlər yeter".

Yarqunat, gəncliyindən Yarmətin nə zamansa gələcəyini düşünərkən yaşasa da, artıq müəyyən vaxtdan sonra onun yoxluğulla barişmişdi. Filmə bu günün ovqatıyla baxanda şəhid xanımlarını düşünürəm. Axı on-

lar əbədiyyətə qovuşmuş yarlarının yasını saxlayaraq ömürlerini başa vururlar. Sonrakı taleyin necə davam etməsində asılı olmayaq bu kədər həyat boyu aman vermir onlara. Ele bu filmde Yarqunatın mühəribədən sonra da sevgilisini necə gözləməsinə baxdıqca onların çəkdiyi əziyyəti, kədəri, yalqızlılığı biraz da olsa, dərk edə bilərik.

Hadisələrin məhz 1941-45-ci illər İkinci Dünya müharibəsi dövrünə təsadüf etməsi filmin təsir gücünü artırıb. Mühəribənin özü ilə getirdiyi dəndlər, itkilər burada əksini tapır. Ele Yarmətin öz ölkəsinə, ailəsinə, sevgisine geri qayıda bilməməsinə səbəb də mühəribə və rejimin amansız qanunlarıdır.

Ölkəmizin şimal bölgəsi təbiətinin gözəllikləri, ləzgi xalqının adət-ənənləri, ləzgi qızlarının üzündəki mesum gözəllik, balaca evlərin, kiçik məhəllələrin yaratdığı ab-hava filmi daha da baxımlı edir. Üstəgəl, filmin müsəqisinin, Yarqunat mahnısının təsirli olması da ekran işinin uğurunu şərtləndirir.



Sevinc Kərimzadə

"bütün qadınlar saf məhəbbətlə sevir, amma kişişər sevgini dərk etmir..." tezisi ilə yanaşır bu filmə, daha doğrusu, filmin ideyasına. Mənəcə, burada qinanılacaq obraz varsa, o da Yarqunatın anası Eminatdır. Aktrisa Qemer Məmmədova bu zəhmli və hökmüli qadını deqiq yaradır. Sonradan yumşalması da, tar-mar olmuş ailesinin bu hala gelməsində özünü günahkar bilməsi də daha dərin mövzudur. Həm də ana-qız qarşısundan ister-istəməz "yaxşı adını yaman edirsen" - deyən ananı, Leylinin anasını yada salır.

Sözü dinlənilmeyen, arzularına, istəklərinə baxılmayan ve eşa kimi başqa bir evə göndərilən Leyli, yəni Yarqunat.

Övladını zamanın qaydalarına təslim edib onun hiss-

lərini heç sayan - Eminat. Gəlin onların dialoquna diq-qət yetirək:

"Yarqunat: Kənddə Osman qədər zəhləm gedən ikinci bir adam yoxdur. O haçandan kişi olub?!

Eminat: Az, sən nə bilsən kişi nədir, he?! Ele şeyləri bilmək üçün sən hələ uşaqsan.

Yarqunat: Uşağamsa, onda niyə məni başınızdan tez eləmək isteyirsiniz?"

Bu dialoqda da ananın öz fikirləri arasında yaranan ziddiyyətin şahidi oluruq. Və ele indi də övladına "sən bilməzsən" - deyib onu uçuruma yuvarladan valideynlər göz öünüə gelir.

Yarqunatın böyük ürəyi və böyük sevgisi sadəcə Yarmətinə sona qədər sadıq qalması ilə görürmür. Yarmətin anasına yorulmadan son nəfəsinə qulluq etməsi, onun evinə köçməsi, onun nəslindən olan uşağı götürüb savadlı bir övlad kimi böyütməsi və s. Yarqunatın xarakterini tamamlayır. Əsl saf sevgi elə belə olur!

Ən acı gerçek isə mühəribədir. Nədənsə, məhz mühəribə xəbəri daha çox təsirlidir filmde. Adı üstündə - MÜHARİBƏ. Yarımçıq qalan xeyallar və talelər, işığı sönən, zülmətə qərq olan evlər, dul qalan qadınlar, bir gecədə saçı ağaran analar və qəddi əyilən atalar. Nə yaxşı ki, biz zəfer çaldıq. Amma bununla belə, mühəribənin bu amansızlığı da qaçılmazdı. Filmdə də belə bir səhna var:

"Kimisi qalib qayıdan yoldaşının, qardaşının, oğlunun şərəfinə süfrə açıb deyib-gülür. Amma kimisi də yollarla baxıb, "bəs mənim balam niyə gəlmədi" deyib köksötürür.

Yarqunat belə bir cümlə işlədir filmde: "Yarmət, bizi Allah yox o ZALİMLAR ayırdı!" Zalim olan tekçə mühit, adamlar, sevgini əsrlər boyu cinayet bilən nadanlar deyil. Həm də mühəribədir... Hadisənin gerçek olması bir dərəcədən deyər ki, həqiqi eşq sadəcə əfsanə deyil. Sevgi hər zamanda, hər dövrədə var və olacaq. Amma gerçek sevgi həkayələri acı sonluq və hicranla bitir! Əsl sevənlər qovuşa bilməyib dastana dönenlərdir!



Paşayeva Ülkər

Doğrusu, indiki zamanda kiminsə şəxsi vəsaiti hesabına film çəkməsi elə qəribədir ki... Axi balaca, ya böyük büdcəsi olan hər kəs bir az daha çox qazanmağa, hətta varlanmağa çalışır. Sosial şəbəkələrin alver məkanına çevrildiyi bir zamanda, hər kəsin reklam, nə bilim "gəl ay müştəri" hayında olduğu vaxtda Sədaqət Kərimovanın ssenari yazması və öz vəsaiti ilə çəkdirməsi çox təsirləndirdi gəncləri. Üstəlik, pandemianın filmin təqdimatını əngəlləməsi, ekran işinin kinoteatr-larda nümayiş edilərək gəlir götirməməsi də başqa problemdi. Müəlliflərin heç neyə baxmayaraq filmi gənclərə hədiyyə etməsi, ictimaiyyətin ixtiyarına belə təmənnəsiz verməsi pandemiya dövrünün en böyük təsəlliisi oldu, deye bilerik. Bütün senət ocaqlarının bağlı olduğu bir vaxtda, yeni əsərlərin qurulmadığı, filmlərin çəkilmediyi bir zamanda "Soyuq günəş" ciddi bir hadisə oldu.

Filmin ilk kadrlarından xoş bir ab-hava duyulur. Bir azdan sevgi iri planda görünəcək - Yarmət və Yarqunatın sevgisi. Bu saf sevgi onların aid olduğu xalqın - ləzgilərin adətləri ilə yanaşı verilir. Nə yaziq ki, bu

adətlərin içərisində sevinc götirəni də var, kədər götərəni də. Sevinc götirən toy adətidirse, kədər götirən vəlideynlərin balalarına azadlığı çox görməsidir.

Rejissorun en böyük uğuru elə bu iki ab-havani yanaşı göstərə bilməsidir. Kino tariximzdə başqa bir sevilən filmdə də belə adətlər eks olunub. V.Mustafayev və C.Mirzəyevin "Beyin oğurlanması" filmində həm toy adətləri, etnoqrafik detallar və bir-birini saf sevgiyile seven gənclərin mübarizəsi yumoristik müstəvиде göstərilib. "Soyuq günəş" də isə hər kadr kədər, göz yaşı, təessüsəy oyadır.

Filmi araya-ərsəyə gətirən komandanın peşəkarlıq səviyyəsi haqqında birmənali söz demək çətindir. Bir tərəfdən kiçik vəsaitle çəkilən ekran içinde hansısa uyğunluqlar da təbiidir. Amma digər tərəfdən məsələn, Yarmətin qoca vaxtının ruhsuzluğu, yaxud yaşa dolmuş Yarqunatın zarafatlarının duzsuz təsir bağışlaması bu məqamların daha ince işlenməsi arzusu yaradır.

Filme yazılmış rəyleri inceleyəndə çağdaş tamaşaçının, xüsusən gənclərin belə filmlərə ehtiyacını hiss etdim. Sadəcə "Yarqunat" mahnısının hite çevrilmesi də bu reallığın, ehtiyacın ehtiyacılığıdır.

